

**BEHRUZ ELMAMUZ IMAMVERDI OĞLU**

(*Department of consultation, Parsabad Moghan Branch, Islamic Azad University, Parsabad Moghan, Iran*)

**MƏRYƏM ELMAMUZ IMAMVERDI QIZI**

(*Department of consultation, Parsabad Moghan Branch, Islamic Azad University, Parsabad Moghan, Iran*)

**FƏHİMƏ QURBANƏLİZADƏ QURBAN QIZI**

(*Department of teacher the consultation, Parsabad Moghan Branch, Islamic Azad University, Parsabad Moghan, Iran*)

## **ŞƏXSIYYƏTİN INKİŞAFININ İLKİN TƏBII ŞƏRTLƏRI**

### **VƏ SOSIAL ŞƏRAITİ**

Açarsözlər: şəxsiyyət, elmi-nəzəri, inkişf, təbii, şərtlər, sosial-psixoloji, nəzəriyyə

Key words: personality, theories, social, psycholog, growth, natural, qualification

Ключевые слова: личность, теория, социальное, психология, сила, природа, квалификация.

Şəxsiyyətin inkişafının ilkin təbii şərtləri dedikdə, hər şeyden əvvəl, ətraf mühitin ümumi amillərini nəzərə almaq lazımdır. İnsanın hansı iqlim şəraitində, harada dağlıq yerdə və ya dəniz sahilində və s.də yaşamasından asılı olaraq onun həyat terzində, mənzil şəraitində özünəməxsus cəhetlər əmələ gelir. Bu amillər şəxsiyyətin formallaşması üçün müəyyənedici əhəmiyyətə malik deyildir, lakin onları nəzərə alınması şəxsiyyətin formallaşması prosesinin daha ətraflı nəzərə alımmasına kömək göstərir.

Şəxsiyyətin inkişafının ilkin təbii şərtləri kimi onun organizminin xüsusiyyətləri, əsasən mərkəzi sinir sisteminin xüsusiyyətləri daha mühüm əhəmiyyətə malikdir. (1,s16)

Diqqət edin: burada söhbət təkcə mərkəzi sinir sisteminin xüsusiyyətlərindən deyil, bütövlükde orqanizmin xüsusiyyətlərindən, onun strukturundan və fəaliyyət üsullanndan gedir. Bəzən, tutaq ki, qıçın, qolun və ya əllərin şikəst olması insanda özü haqqında təsəvvürün formallaşmasına başqa bioloji amillərdən daha çox təsir göstərir.

Şəxsiyyətin inkişafında sosial amillər isə müəyyənedici rol oynayır. Sosial amillər müxtəlifdir və onlar qarşılıqlı əlaqədə şəxsiyyətin inkişafını şərtləndirirlər. Sosial amillər içərisində insanın yaşadığı və fəaliyyət göstərdiyi konkrettarixi şərait, yəni məhsuldar qüvvələrin və müvafiq istehsal münasibətlərinin inkişaf səviyyəsi birinci yerdə dayanır. Konkrettarixi şərait öz əksini şəxsiyyətin maddi, siyasi və sosial həyat şəraitinde, o cümlədən emək şəraitində tapır.

Uşaq doğulduğu gündən valideynlerin statusu və ya vəziyyətindən, iqtisadi, siyasi və hüquqi mövqeyindən, peşəsindən, təhsilindən və s. dən asılı olaraq müəyyən ictimai mühitdə formalasır. Ailenin maddi və mədəni həyat səviyyəsində əmələ gələn kəskin dəyişikliklər şəxsiyyətin formallaşması şəraitinə bilavasite təsir göstərir. Ailenin statusu bu və ya digər dərəcədə davamlı olduqda isə şəxsiyyətin ayrı-ayrı keyfiyyətlərinin möhkəmlənməsi üçün əlverişli şərait yaranır.(2,s41)

Şəxsiyyətin inkişafında ilkin təbii şərtlərin və sosial şəraitin rolu nedən ibaretdir?

Bu sual ilk baxışda bəlkə də sadə görünür, lakin onun həlli psixologiya elmi üçün nəzərimetodoloji əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, həmin meselə istər klassik, istərsə də müasir psixologiyanın aktual problemlərindən biri kimi müxtəlif istiqamətlərdə təhlil olunur. Psixologiya tarixinə nezer salsaq bu sahədə bir-birinin əksini təşkil edən iki nəzeriyənin inkişafın endogen və ekzogen nəzəriyyələrinin mövcud olduğunu görərik.

Endogen (yunanca endon - daxili, genus - mənşə demekdir) nəzəriyyələr şəxsiyyətin inkişafını bioloji amillərlə əlaqələndirərək irsiyyətin roluna xüsusi əhəmiyyət verir. Ekzogen (yunanca exo - xarici deməkdir) nəzəriyyələrdə isə insan bir növ tabulyasiya (ağ lövhəyə) bənzədir, şəxsiyyətin formallaşması ancaq sosial amillərin: mühit və tərbiyənin təsirilə izah olunur. Şəxsiyyətin

ictimailəşməsi (sosializasiyası) haqqındaki müasir nəzeriyələrini də mahiyyət etibarilə ekzogen nəzəriyyələr sırasına aid etmək lazımdır. Tanış olduğumuz nəzeriyələrin hər ikisi birterəflidir ve yanlış metodoloji prinsiplərə esaslanır. Endogen nəzəriyyələr şexsiyyətin inkişafı prosesini biolojiləşdirir, sosial amillərin rolunu inkar edir, ekzogen nəzəriyyələr isə, əksinə, bioloji amillərin rolunu bir növ inkar edir, həm də sosial amillərin rolunu mexaniki şəkildə şərh edir. Sosiogenetik nəzəriyyələr mühitin insana təsirlərini mütleqləşdirir, hem də mühiti dəyişməz mühit kimi nəzərdən keçirir.(3,s56)

Xarici ölkələrin müasir psixologiyasında insan şexsiyyətində iki amilin - bioloji ve sosial amillerin tesirile formalaşan iki başlıca strukturu ayırd edən nəzəriyyələr əsas yer tutur. Onlar belə bir fikrə əsaslanırlar ki, insanın şexsiyyəti «endopsixi» ve «ekzopsixi» cəhətlərə bölünür.

Qavrama qabiliyyəti, təfəkkür və təxəyyülün xüsusiyyətləri, iradi səy, impulsivlik və i.a. kimi elamətlər «endopsixikaya», şexsiyyətin münasibətlər sistemi və təcrübəsi, yeni maraqlan, meylləri, ideallan, üstünlük təşkil edən hissleri, təşəkkül etmiş bilikləri və i. a. isə «ekzopsixikaya» daxildir. Sosial amillə müəyyen edilən «ekzopsixikanm» əksinə olaraq, təbii əsasa malik olan «endopsixika» bioloji cəhətlə şərtlənir. Məsələnin belə qoyuluşu doğrudurmu? Başlıca cəhət şexsiyyətin strukturunda bioloji və sosial amillerin nezere alınıb-alınmasında deyil, onların qarşılıqlı münasibətinin necə başa düşülməsindədir. İki amil nəzəriyyəsi, hər şeydən əvvəl, ona görə sehvdir ki, o, sosial və bioloji olam, mühiti və bioloji təşkili, «endopsixikam» Və «ekzopsixikanı» mexaniki suretdə bir-birine qarşı qoyur.

Əslində isə belə zahiri mexaniki qarşılaşdırma faydasızdır və şexsiyyətin strukturunu başa düşmək üçün heç nə vermir. Lakin şexsiyyətin forma-aşmasında və quruluşunda təbii və sosial amiller probleminə başqa cür də yanaşmaq mümkündür. Bu məsələni bir tədqiqatın materiallan əsasında aydınlaşdırırıq.(4,s25)

Söhbət cerrahiyye yolu ilə cinsi dəyişdirilmiş 28 xəstə haqqında gedir. Onlardan ən kiçiyinin 16, böyüyünün isə 32 yaşı var idi. 12 nəfərin cinsi qadıncınsından kişi cinsinə, 18 neferin isə, əksinə, kişi cinsindən qadın cinsinə dəyişdirilmişdir. (Elmi ədəbiyyatda bu fenomene transseksualizm deyilir.)

Transseksualizm mürəkkəb hadisədir. Bu onuna bağlıdır ki, ana betnində uşaq müvafiq orqanları her hansı bir xəstəlik nəticəsində düzgün formalaşdır. Belə uşaqlar doğulanda, təbii ki, onların cinsini düzgün müəyyen edə bilmirlər. Ona, tutaq ki, oğlan adıqoyur, oğlan kimi terbiyə edirlər. Müəyyen yaşdan sonra isə məlum olur ki, o, oğlan deyil, qız imiş: bədəni oğlan bədəni tipində deyil, qız bədəni tipində inkişaf etmeye başlayır, onda qızın məxsus tələbatlar və s. əmələ gelir. Ətrafdakı adamlar ona münasibəti tədrīcen dəyişir: qızlar onuna oynamaq istəmir, oğlanlar ələ salır, yaşıllann həresi bir söz deyir. Uşaqın yaşı artdıqca, vəziyyəti daha da çətinləşir. Yeniyetməlik yaşı dövründən etibarən bu faciəli situasiyanın acı neticələri xüsusilə aydm hiss edilir. Məhz buna görə də belə uşaqlann cərrahiyyə yolu ilə cinsinin dəyişdirilməsi son dərəcə humanist tədbir kimi qiymətləndirilmelidir. Xəstələrin özləri də «faciəli» situasiyadan çıxmağın yeganə yoluunu çox vaxt cinsin dəyişdirilməsində görürler.

Bu faktlann təhlili esasında biz hansı nəticəni çıxara bilərik? Hər şeyden əwəl, belə bir cəhet diqqəti cəlb edir ki, təbii, üzvü cəhətlər və əlamətlər şexsiyyətin strukturuna onun sosial cəhətdən şərtlenən elementleri kimi mövcuddur. Təbii (anatomik, fizioloji və digər keyfiyyətlər) və sosial cəhətlər şexsiyyətin strukturunda vəhdət təşkil edir və mexaniki surətdə bir-birinə qarşı qoyula bil-mez. Tanış olduğumuz tədqiqatda bunu sübut edən çoxlu faktlar vardır. Bir anhətənən təsəwür edək ki, haqqında danışdığımız xəstələr-dən her hansı biri lap kiçik yaşlarında heyvanlar içərisinə düşsəy-di, oğlan və ya qızın oxşamadığım başa düşə bilərdim? (5,s47)

Qətiyyən yox? Halbuki o, normal uşaqlar içərisində kişi və ya qadın etalonlarına yiyləndikcə, özünün «atipikliyini», mensub olduğu cinse oxşamadığın tədricən hiss edir. adamlar ondan kişi (və ya qadın) kimi hərəkət etməyi gözləyir, o isə belə hərəkət edə bil-mir və müxtəlif yollarla öz qüsurlanm gizletməyə çalışır. Başqa sözlə, xəstə uşaqlar «xəstə» olduqlanm

ancaq lazımı sosial şerait-de onlarla həmyaşıdlan arasında müəyyen ferqlərin meydana çıx-dığı andan etibaren başa düşürler. Bu şeraitdə ətrafdakıadamlar onlara oğlan və ya qız kimi deyil, qız (ve ya oğlan) kimi yanaşırlar. Xəstə uşaqlarda bu şeraitdə elə özünəməxsus psixoloji xüsusiyyətlər əmələ gəlir ki, onları göstərilən səbəblərə görə ne «endopsixika», nə də «ekzopsixika» kateqoriyasına daxil etmək olmaz.

A. S. Makarenko «Valideyniər üçün kitab» əserində, bu faktların psixoloji təhlilini vermişdir. O göstərirdi ki, terbiye, sözün ən geniş mənasında ictimai prosesdir. Her şey: adamlar da, cisiimlər de, hadisələr də tərbiyə edir lakin hər şeydən əvvəl və daha çox adamlar tərbiyə edir. Onlardan valideynlər ve pedaqoqlar birinci yerdə dururlar. Uşaq ətrafdakı aiəmlə münasibətlərə girir; bu mü-nasibətlərin hər biri dönmədən inkişaf edir, başqaləri ilə uzlaşır, uşağın özünün fiziki və mənevi inkişafı ilə elaqədar olaraq mürəkkəbdir. A. S. Makarenko yazırırdı; Adama elə gəlir ki, bütün bu «qanşılıq» heç cür ölçüye gəlmir, bununla belə, o hər an uşağın şəxsiyyətində müəyyən dəyişiklik yaradır. Bu inkişafı istiqamət vermək və onu idare etmək tərbiyəçinin vəzifəsidir.(6,s48)

A. S. Makarenko şəxsiyyətin formallaşması prosesini təhlil edərkən uşağın mühitlə münasibətləri sisteminə xüsusi diqqət yetirirdi. O, düzgün olaraq göstərirdi ki, uşağın ətrafdakı aləmle münasibətləri təkcə mühitin özünün təsirləri ilə deyil, həm de uşağın gözürlən fiziici və menevi inkişafı ilə əlaqədar olaraq mürəkkəbdir, yeni mena çalarları kəsb edir.

Məsələnin belə qoyuluşunun principial əhəmiyyəti vardır. Ekzogenetik nəzeriyələr mühitin uşağa tesirini, mütləqləşdirirlər. Onlar iddia edirdilər ki, mühit uşağın inkişafmioz-özünə (mexaniki suretde) müəyyən edir. Halbuki mühitin təsirləri uşağın özünün inkişaf səviyyəsində psixoljix xüsusiyyələrindənə-silə olar aq dəyişilir.

Uşaqların inkişaf səviyyəsindən asılı olaraq mühitin eyni bir elementi onlara müxtəlif formalarda təsir gös-tərir. Müxtəlif inkişaf səviyyəsində olan iki uşaq hətta eyni şeraitdə böyüsələr belə, onu eyni şəkildə başa düşmürələr; deməli, mühit onlar üçün eyni məna kəsb etmir, bu zəmində də uşaqa «etrafdakı mühit» arasında özünəməxsus münasibət emələ gəlir.

Bələlikle də aydın olur ki, həyat şeraiti uşaqa bilavasitə deyil, dolayı yoila - uşağın həyat şeraitinə münasibətindən asii olaraq təsir göstərir. Meşhur sovet psixoloqu L. S. Viqotski bu faktları təhlil etmək üçün elme yeni anlayış - «sosial inkişaf şeraiti» anlayışındaxil etdi.

Sosial inkişaf şeraitini anlayışının evristik əhəmiyyəti böyükdür. Bu, hər şeydən əvvəl, onunla bağlıdır ki, yeni anlayış inkişafın daxli və xarici şərtlərini qarşılıq əlaqədə təhlili etmək, müvafiq yaş dövriinün tipik xüsusiyyətlərini, aydınlaşdırmaq, keyfiyyətcə yeni əmələ gələn xüsusiyyətləri müəyyən etmək irəknani verir.

Şəxsiyyətin sosial inkişaf şeraitini nece müəyyen etmək olar? Bu zaman hansı mesələlərə xüsusi diqqət yetirmək zəruridir?

Sosial inkişaf şeraitini təhlil etmək üçün uşağın ailədə ve kollektivdə rutduğu faktik yeri, onun öz mövqeyinə münasibətini, ətrafdakıadamlarla qarşılıqlı münasibətlərinin xüsusiyyətlərini və fəaliyyətinin xarakterini aydınlaşdırmaq lazımdır. Son zamanlar psixologiyada uşağın sosial inkişaf şeraitini xarakterizə edərkən psixoloji meyarlarla yanaşı demoqrafik amillərin də rolunu nəzərə alırlar.(7,s65)

### Şəxsiyyət və fəaliyyət

Qarşrya sual çıxır: ferd ictimai münasibətləri necə (hansı yol; və vasitelerle) mənimşəyir?

Şəxsiyyətin formallaşması prosesi vasiteli xarakter daşıyır Fərd, ictimai münasibətləri öz-özünə deyil, ancaq özünün aktiv fealiyyəti vasitesile mənimşeyir. Bu nöqtəyinəzərdən fəaliyyət şəxsiyyətin formallaşmasının əsas şərtlərindən biri kimi qiymətləndirilməlidir.

Fealiyyətin müxtəlif növləri vardır. Uşaqalıq dövründən gənciik yaşı dövründə qədər aşağıdakı fealiyyət növlərinə daha çox təsadüf olunur (D. B. Elkonin və b.):

- vasitesiz emosional ünsiyyət;
- əşyavi-manipulyativ fealiyyət; v) rollu oyunlar; q) telim fealiyyəti;
- intim-şəxsi ünsiyyət (ünsiyyət fealiyyəti);

e) tədris-peşə fəaliyyəti.

f) Vasisəzemosionallüsiyyət çağanınanası ilə özüneməxsus dialoqudur. Uşaq anasının ağışunda b/unu sakit aparr, onun nəvazişini duyur, ətrini hiss edir və bundan xoşallanır. Bu hiss bioloji cehətdən qarşıhqlıdır. Ana doğma övladını əmizdirərkən fərəh hissi keçirir, körpəsinə məhəbbəti daha da möhkəmlenir. Əmzikli ananın emosional vəziyyəti isə öz növbəsində uşağın inkişafına təsir göstərir.(9,s59)

Əşyavimani puliyativfəaliyyət proseslərdə dəuşaq şeyləri söke-söke, bu yandan o yana sürüye-sürüye, birbirrinə calaya-calaya onlann xasselərini derk edir.

Rolluoyunarisə mahiyyət etibarile insan münasibətlərinin mənimsənilməsi prosesidir. Bu haqda aydın təsəvvür etmək üçün psixologiyada təsvir olunmuş maraqh bir faku qeyd etmek kifayetdir: uşaqlan heyvanxanaya apanb, heyvanlarm həyatı ilə tanış etdilər. Tərbiyecilər belə güman edirdiler ki, uşaqlar ekskursiyadan qayidan kimi heyvanxana mövzusunda rnaraqlı oyunlar oynayacaqlar. Lakin nə qedər təeccübü olsa da onlar ekskursiyadan sonra hərin mövzuda heç bir oyun oynamadalar, öz-lərinin adı işləri ile meşgul oldular.(7,s24)

## ƏDƏBİYYAT

1. Bayramov .Ə.S ,Əlizadə Ə.Ə, sosial –psixologiya , Bakı :qapp-poliqraf ,2003.
2. Bayramov .Ə.S ,Əlizadə Ə.Ə, psixologiya , Bakı :çinar-çap, 2006.
3. Bayramov .Ə.S, etink psixologiya .Bakı:2001.
4. Əlizadə Ə.Ə, yeni pedaqoji təfəkkür,Bakı:2001.
5. Əlizadə Ə.Ə, Azərbaycan etnopsixologiyasına giriş ,Bakı:2003.
6. Bayramov .Ə.S ,Əlizadə Ə.Ə, sosial –psixologiyanın aktual məsələləri, Bakı: 2002
7. Qədirov Ə.Ə. məmmədov İ.n . yaş psixologiyası, Bakı : 1986.
8. Əlizadə Ə.Ə. müasir Azərbaycan məktəbinin psixoloji problemləri .Bakı: ozan , 1998

**BEHRUZ ELMAMUZ IMAMVERDI OĞLU**

(*Department of consultation, Parsabad Moghan Branch, Islamic Azad University,Parsabad Moghan,Iran*)

**MƏRYƏM ELMAMUZ IMAMVERDI QIZI**

(*Department of consultation, Parsabad Moghan Branch, Islamic Azad University,Parsabad Moghan,Iran*)

**FƏHİMƏ QURBANƏLİZADƏ QURBAN QIZI**

(*Department of teacher the consultation, Parsabad Moghan Branch, Islamic Azad University,ParsabadMoghan,Iran*)

## ŞƏXSIYYƏTİN INKİŞAFININ ILKIN TƏBII ŞƏRTLƏRI VƏ SOSIAL ŞƏRAITI

In the article valour, factor and level two importantsuccess and idea of opposite affection emphasison the success discussion .In the articlediscussion experimentation the process man opposite objective exact . there areforagetheobjective exact of assistant result .

In the article idea and theories philosophers or scientists station doyen the similar A. S. Makarenko,L. S. Vıqotskiimportant .

Əsas məqamı - professor  
Bakı Dövlət Universiteti  
Mugan filialının  
Psixologiya kafedrasının  
professoru  
Rəsul Cabbarov

**БАХРУЗ ЭЛЬМАМУЗ ИМАМВЕРДИ ОГЛУ**  
(кафедра консультаций, Парсабад, Муганский филиал  
университета Азад Ислам, Парсабад Муган, Иран)

**ФАЙМА КУРБАНАЛИЗАДЕ КУРБАН КЫЗЫ,**  
преподаватель кафедры консультаций, Парсабад,  
Муганский филиал университета Азад Ислам, Парсабад, Мугань, Иран)

**МАРЬЯМ ЭЛЬМАМУЗ ИМАМВЕРДИ КЫЗЫ,**  
отдел консультаций, Парсабад, Муганский филиал  
университета Азад Ислам, Парсабад Мугань, Иран)

## ПРИРОДНЫЕ И СОЦИАЛЬНЫЕ УСЛОВИЯ ФОРМИРОВАНИЯ ЛИЧНОСТИ

В статье рассматриваются первичные природные и социальные условия, необходимые для формирования личности. В частности, делается упор на роли характера и темперамента, а также природных условий, в которых проходит личность свои этапы социализации. Выводы и заключения делаются также с учетом исследований, проведенных такими выдающимися исследователями, как С.Макаренко, Л.С.Выготский и т.д.

*Rəyçilər: p.ü.f.d. R.Cabbarov, t.e.d. N.M.Mikayilov*

*BDU-nun «Psixologiya» kafedrasının 19 mart 2012-ci il tarixli iclasinin qərari ilə  
çəapa məsləhət görülmüşdür (protokol № 08)*